

**Orta boylu, keçəl, başı xallı, xəritəli, təkəbbürlü bir adam, tək dirəyə söykənib, axır günlərini yaşayan Uçuq Evin düz qarşısında dayanıb, dərindən nəfəs aldı. Amiranə səslə qışqırdı:**

- Ay ev yiyəsi! Ay ev yiyəsi!

Otaqdan heç bir səs gəlmədi.

Təkəbbürlü adam bir də qışqırdı:

- Ay ev yiyəsi! Səninlə deyi-ləm? Cix bayira, görüm! Otaqdan yene də səs gəlmədi. Ev xırıltı nəfəs alıb, gelən adama cavab verdi:

- Kimsən, ay adam?

Təkəbbürlü adam səsin hardan geldiyini müəyyənləşdirməyə çalıdı. Evin içinə, çölünə, ətrafına bir də diqqətlə baxdı. Heç kimi görməyib soruşdu:

- Danışan kimdi?

- Mənəm, Uçuq Ev.

- Uçuq Ev?.. - deyə təkəbbürlü adamın qorxudan dili tutuldu. Əti çırmışdı. Tez bir neçə addım geri çekildi. Sonra özünü ələ alıb və sual dolu nəzərlə Uçuq Evə baxdı. Ürəkləndi. Yenidən bir neçə addım qabağa gəlib, bir də soruşdu:

- Məgər sən danışa da bilirsən?

- Bu tarpatrupu görən hər bir cansız dil açıb danışar.

- Hansı tarpatrupu?

- Görmürsən?.. Bizimkilər də dözə bilməyib hamısı köcüb getdi başqa mahala. Mən də qalmışam boş, yiyəsiz. Özü də bir dirək üstündə. Bu gün-sabahlığam.

- Doğrudan ha... Bəs həni sənin o biri dirəklərin?

- Hər gələn darğa birini söküb apardı. Söz verdi ki, qısa bir vaxtda gəlib məni sökdürəcək və yenidən tikdirəcək.

- Bəs nə oldu?

- Nə olacaq. Bizim mahalda söz verməyə hamı bir cəndi. Əsasən də darğalar. Özü də bu mahalda çoxdandı bir adət var. Təzə gələn darğa, köhnənin atasını elə yandırır ki, bütün nəsil-nəcabətinin məhv eləyir. Heç yurdunda ot da bitmir.

Bu sözdən sonra təkəbbürlü adam dözə bilməyib dilləndi:

- Gəl tanış olaq. Mən bu mahalın yeni darğasıyam.

- Hə... Belə de. İndi aydın oldu ki, niyə belə təkəbbürlü danışırsan.

- Bunu mənim vəzifəm tələb edir. Ancaq mən əvvəlkilər kimi olmayıacam. Mən adamlara hər cürə azadlıq, hər şeyi açıq danışmaq, demokratiya verəcəm. Sonra özündə görəcəksən ki, səni atıb, başqa mahala gedənlər özləri necə peşman olacaq burdan getmələrinə.

Bu vaxt Uçuq Ev xırıltılı nəfəs aldı və ah çəkdi.

- Niyə belə dərindən nəfəs alıb ah çəkdi? Deyəsən, inanmırısan mənim sözlərimə?

- Yox, yadına bu evdə, mənim qoynumda yaşayanların dediyi bir

# Uçuq evin gileyi

söhbət düşdü.

- O nə söhbətdi elə?

- Onlar tez-tez deyirdilər, demokratiyanı o dargə verir ki, rəhbərlik eləməyi bacarmır. Özü də deyirdilər ki, bu, onların öz sözü deyil. Nə bilim, Sokrat adlı bir kişinin sözləridi. Guya o kişi bu sözləri hələ çox qədim zamanlarda deyib. Və

## (Hekayə)

tarixlər boyu da bu sözlər öz təsdiqini tapıb. Guya indi gələn də...

- Sən mənə inan. O kişi bu sözləri yəqin ki, qoca yaşlarında deyib. Adamlar da qocalanda, ağıldan o məsələ... olurlar. Mən isə gəlişimlə sübut eləyəcəm ki, bizim mahalda heç bir qanun lazımdır. Biz qanunsuz bir mahal yaradacağıq. Burda yaşayan insanlar, millətlər ancaq azad, demokratik şəraitde yaşayacaqlar.

- Bəs birdən bir qolu zorlu gəlib o birisinin evinə girdi və dedi ki, bu ev mənim ulu babamdan qalıb. O biri də məcbur oldu ki, çıxsın. Bəs onda necə olacaq?

- Demokratiya verilən mahalda elə şeyi o iki adam özləri həll eləməlidirlər. Başqasının soruşmağı, ya da qarışmağa ixtiyarı yoxdu. Heç darğanın özünü də.

- Bəs onda onlar bu məsələni özləri necə həll eləyəcəklər?

- Cox sadəcə. Qolu zorlu qalar o evdə. Qolu zəif də gəlib səni təmir eləyər. Sığınar sənin qoynuna. Bizim mahalda o qədər sənin kimi ucuq evlər var ki. Sizi də təmir eləyən lazımdı, ya yox?

- Siz bilən məsləhətdi. Axi, indi darğa sizsiz...

- Bax, görürsən, mən necə uzaqqorənəm. Tapşırımsam. İndi bir azdan mahalın adamlarını yiğacaqlar baba darğanın adını daşıyan meydana. Onlarla bu gün elə bir yaxşı təxribat aparım ki... Qoy bir balaca borkə-boşa düşsünlər. Qoy bir-birlərinin yaxasını dartsıdırsınlar. Didişdirsinlər. Sonra da qısa vaxtda elə bir yaxadartma düşsün ki... Onda özün də görəcəksən ki, sənin kimi ucuq evlərin üstündə necə dava düşür. Qeyd-şortsız görəcəksən, budur ey, soxulurlar içəri... Biri sənin dirəklərini getirib düzəldir. O biri səni təmir edir. Bax, demokratiyanın böyüklüyü bundadı. Hə, necədi? Döşünə yatır?

- Nə bilim vallah... Yenə də siz bilən məsləhətdi.

- Yaxşı, mən getdim. Arxayıñ ol. Qısa bir vaxtda

sənin o qədər sakinlərin olacaq ki, özün də onların əlindən bezar olacaqsan.

Bu sözləri deyəndən sonra təkəbbürlü dargə ulu babasının adını daşıyan meydana tərəf yollandi. Uçuq Ev onun ardınca bir xeyli baxıb, dərindən nəfəs aldı, ah çəkdi. Sonra xırıltılı səslə öz-özünə dedi:

- Bu ki, belə başladı, deyəsən, o birlərin bəd, qəddar əməlləri bununkunun yanında toy-bayram olacaq. Belə getsə, bu axırıncı dırayıımı də kimsə dartıb çıxaracaq, bütövlükdə uğub sökülcəm. Bunnun tappatrupuna davam gətirmək mümkün olmayacaq. Heyif. Tikilməyimin yetmiş illiyinə lap az qalmışdı. Vur-tut cəmi bir il. Bu bir il də duruş gətirə bilsəydim. Yox, deyəsən, bu dargə nəinki məni, bütövlükdə bu mahalı dağıdacaq... Adamları, millətləri qırğına verəcək. Qan su yerinə axacaq. Onun bic, göy gözlərində, şeytan sıfətində, keçəl başındakı qara, xəritəyə oxşar xalda mən dağıdıcı bir qüvvə olduğunu, böyük bir tamah, murdarlıq, eclaflıq gördüm... Belələrinə şeytandan bir addım qabaqda gedənlər, onların böyük qardaşı deyirlər. Allah, sən saxla!..

Bu sözlərdən sonra Uçuq Evin nitqi kəsildi. Fikrə daldı. Cox dərin bir fikrə... Təzə darğadan doğrudan da, onun gözü su içmirdi. Deyəsən, bu dargə qan çanağı olacaq, uzun sürən mühabibələrin başlanğıcını qoyacaq, qardaşı-qardaşa, millətləri-millətlərə qırdıracaqdı... Bu mahalı məhv eləyəcəkdi. "Əgər adamlar artıq bu mahaldan çıxıb gedirlərsə, mənim kimi çoxlu evlər boş qalırsa, deməli, bu mahalın sonu yaxınlaşır. Yaxınlaşır... Deməli, gec-tez mənim də tək dırayıımı dartıb çıxaracaqlar", - deyə Uçuq Ev öz-özünə fəryad qopartdı. Amma onun fəryadını heç kim eşitmədi. Çünkü hamı meydana toplaşıb, təzə darğanın yalanlarına maraqla qulaq asıldılar... Amma adamlar onu bilmirdilər ki, bu təzə dargə onları 70 yaşı lökələrini məhv eləyəcək... Tezliklə, bu ölkədə qan su yerinə axacaq. Millətlər torpaq davası ilə bir-birini öldürəcəklər. Təzə dargə kimləri müdafiə eləyəcəksə, arvadı və özü hansı millətlərin yanında olacaqsə onlar da haqlı olacaqlar...



Ağalar İDRİSOĞLU,  
Moskva, Ağdam,  
1986-1988-ci illər